

1989-cu ildə Harold Pinterin "Dağ dili" və "Ad günü" pyesləri Nyu-Yorkda ilk dəfə səhnəyə qoyulur. Tənqidçi Frank Riç Nyu-York Times qəzetiində pyeslərin hər ikisinin eyni "qrotesk final"la bitdiyini və bu finalda müdafiəsiz insanın "naməlum bir qruma xidmət edən səliqəli geyinmiş quldurlar tərəfindən uçurum itələndiyini" yazmışdır.


Frank Riç belə davam edirdi: "Cənab Pinter də, yaşadıǵı dünyada son 30 ildə elə də dəyişməyib. Hələ də yad adamın qapını döyməsinin dəhşətə çevrilidiyə esrərə yaşıyırıq. Səssizliyin bizi təqib etməsi, ümidiqorxunun sonsuz susqunluğu - bunlar Pinter pauzalarıdır".

Frank Riçin sözlerindən 30, Pinterin ölümündənə 10 il keçdikdən sonra bu cümlələr hələ də həqiqət payını saxlayır. Yaşıdıcı müəmmalı dövrün hadisələrini qeyd edən və görə bilmədiyi gələcəyin xəbərcisi olan Pinter, sözün

haqqındadır. Mənəcə, bu vəziyyət Türkiyəni maraqlandırdığı qədər, İngiltərəni de maraqlandırır" demişdi.

Pyesin 2001-ci ildə səhnəyə qoyulan bir versiyasından yanan Telegraf qəzetiinin yazarı Carl Spenser isə əsərini gizləyə bilməmişdi. "Pinter başqa insanların ti-ranlıqlarda yaşadığı ağrılardan istifadə edərək, ona fantaziyalarını yazması üçün azadlıq verən bir ölkəni - Britaniyanı günahlandırır. Bu vəziyyət məni təəccübəldəndirir".

Tam oxşarlığı görmək olmasa da, xüsusilə 30 il sonra Tramp, Brexit və Avropa populizmi dövründə Türkiyədəki vəziyyət arxa plana keçir və Pinterin düşüncələri, demokratianın yalnız səthi olduğuna, liderlərin avtoritarlıqlarına görə cəmiyyətin tehlükədə olduğunu barəsində keçirdiyi narahatlıq hissisi həmişəkindən daha önəmlı görür. Pinter təxminən eyni dönmədə Billingtona "Mənəcə öz etra-



etmə riskini yaradırıq. "Alyaska diyarı" və "Ay işığı" kimi pyeslər heç bir şeyin qəti olmadığı, bir növ, yarımcıq ömrə üstündə qurulmuşdur. Bu pyeslərin gücü anladığımız qədər deyilməmiş və açıq-

"İncə sızma" və "Dilsiz uşaq" kimi əsərlərində güclü və gücsüz arasındakı qəribə əlaqələr və əbədi toqquşma barəsində axtarışlara yer verilib. "Qeyd etmə" və "Şənlik vaxtı" kimi son dövr pyesləri ultra

# Görmədiyi gələcəyin xəbərcisi



əsl mənasında, aktualdır. Nə vaxt yazılmamasına baxmayaraq, pyeslərinin hələ də yeni olmağının səbəbi Pinterin ətrafımızda gizlənmiş tehlükələrə dair uzaqqorən fikirləridir.

Jamie Lloyd qrupunun Harold Pinter teatrında sərgilənəcək Pinter pyeslərindən ibarət yeni mövsümü, dramaturqun birpərdəli pyeslərinin hamısına baxmaq şansını yaradır. 6 sentyabrda açılan mövsüm Pinter pyeslərinin nə qədər canlı olduğunu yoxlamaq və dəyərini ölçmək üçün bir fürsət yaradır. Bu mövsüm yazılıçının, əsəsən, son illərində qələmə aldığı siyasi pyeslərini əhatə edəcək.

Pinterin yazdıqları o qədər də tez qəbul olunmadı. "Ad günü" böyük fiasko idi, 8 tamaşadan sonra repertuardan çıxdı. "Dağ dili", "Bir dəfə də", "Yeni dünya quruluşu" və "Küller küllərə" 1988-ci ildə National Theatre-də (Milli Teatr) ilk dəfə oynanıldığı vaxt şərhələr onu göstərirdi ki, tamaşalar o qədər də bəyənilməyib. Əslində, Michael Biltonun Pinter bioqrafiyasında yazdığı kimi "səmimi heyranlılıdan, kinli istehzaya qədər" hər cür şərh mövcud idi.

Pinterin Türkiye səfəri və kürd dili ilə bağlı təcrübələrindən ilhamlanaraq yazdığı 20 dəqiqəlik pyesdə ən çox etiraz doğuran məqam yazılıçının Britaniya ilə Türkiye arasında qurduğu oxşarlıq idi. Pinter, tənqidçi Mel Quşova "Mənə görə bu pyes dilin təzyiq altında qalması və ifadə azadlığının itirilməsi

fımızda baş verənlərə və demokratiya anlayışına daha geniş çərçivədə bir dənə nəzər yetirməliyik. Demokratiya sözü hər keçən gün dənə saxta və yanlış şəkildə istifadə olunur və heç bir məna daşıdır".

Pinter, 2005-ci ildə Nobel mükafatı qazandığı zaman etdiyi video-çıxışda ABŞ və onun xarici siyasetinin qərarlarına etirazını bildirməzdən önce, siyasi teatrla məşğul olmuşun çətinliklərindən bəhs edərkən "Dağ dili" əsərini "zalim, qısa və cirkin" adlandırmışdı. Mark Raylans isə Pinter mövsümü çərçivəsində həmin çıxışı oxuyacaq. Baxmayaraq ki, Pinterin zəngin xitab üslubu yoxdur, amma bu çıxışın hələ də güclü təsiri var.


Çıxisin ilk cümləsi 1958-də yazıdı bir şeyi xatırladır. "Real olanla surreal arasında və doğru olanla yanlış arasında qəti fərq yoxdur. Bir şey doğru və ya yanlış olmaq məcburiyyətində deyil, o həm doğru həm də yanlış ola bilər".

Bu, bir dramaturq kimi Pinterin başlıca həyat prinsipidir. Həmçinin, Pinter insan davranışında instinkt və arzuların bir-birinə qarışlığı və nəticədə naməlum qalan tərəflə maraqlanır. Məhz bu səbəbdən bəzi məktəblərdə "Pinter dərsi" keçilməsi çox vaxt faydalı olmaya bilər. Pinterin obrazlarını və pyeslərini dərinliyinə qədər analiz etməklə, hər cümləni, hər kəlməni və əlbəttə, hər pauzanı aşadırmaqla bu keçmiş aktyorun səhnəyə qatıldığı təbii dramı yox

lanmamış düşüncələrin altında yatar.

Daha sonra Pinter çıxışına vətəndaş olaraq nəyin doğru və nəyin yanlış olduğunu soruşmaq məcburiyyətində qaldığını deyərək davam edir. Əxlaqi ədalətə və doğruya qarşı həssaslığı onu siyasetçilərin intriqaları barədə düşünməyə vadar edir; zülmün, boyun əymənin və mührəbə yaratmanın tehlükələrini ifşa etməyə istiqamətləndirir. Bu səbəbdən yazarın son illərdə yazdığını əsərlər açıq şəkildə siyasi idi. O haqsızlığa qarşı səssiz qala bilməmişdi.

Pinterin "qeyri-müəyyənlik axtarışları" ilə azad söz demə arzusu arasındaki gərginlik Lloyd mövsümü boyunca səhnədə görünəcək. Mövsümde Pinterin bir çox komedyasında, xüsusən "Kolleksiya",



varlılarla əlaqəli zarafatlardan ibarətdir, bu da müəllifin uzaqqörənlilikini sübut edən başqa bir mövzu kimi qarşımıza çıxır. Bu pyeslərin hamısı aktyorlar üçün nemətdir, teatral və fövqəladə dramatikdir və Danny Dyer, Martin Freeman, Tamsin Greig, Jane Horrocks və Lee Evans kimi ulduz aktyorları səhnəyə yenidən çıxmaga vadar edəcək qədər təsirli olmasına təcəübəlnəmək lazımdır.

**Sarah Crompton**

**Tərcümə edən:**  
**Emin Əliyev**  
**teatrşunas**